

BÖLMƏ II.

SƏNAYE SAHƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏSİ

UOT 338.32

*Vilayət Abbas oğlu ƏLİYEV
Azərbaycan Kooperasiya Universitetinin
kafedra müdürü, professor;*

*Miryaqub Mirabbas oğlu SEYİDOV
Mülkiyyət Agentliyinin Təbeçiliyində olan Patent
və Əmək Nişanlarının Ekspertizası Mərkəzinin müşaviri,
kimya elmləri namizədi*

RESPUBLİKADA İSTEHSAL EDİLƏN BİŞMİŞ KOLBASALARIN KEYFİYYƏTİNİN YÜKSƏLDİLMƏSİ YOLLARI

Xülasə

Başarıyyət XXI əsər özünün gələcək təleyində oynadığı rola görə bir-birindən nəzəreçarpacaq dərəcədə fərqlənən xeyli problemlərlə qədəm qoymuşdur. BMT-nin Qida məsələləri və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən son illərdəki hesabatlarından göründüyü kimi, ayrı-ayrı ölkələrdə əhalinin ərzaqla təminatının vəziyyəti bir-birindən əksinə fərqlənir. Xoşa golməyən hal ondan ibarətdir ki, əksər ölkələrdə vəziyyət yaxşılaşmaq əvəzinə, əksinə, qidalılıq, bioloji və enerji dəyərləri birinci növbədə onların tərkibində olan heyvanat mənşəli məhsulların, xüsusilə et və et məhsullarının miqdardan asılıdır.

Açıq sözlər: BİŞMİŞ kolbasalar, sosiskalar, xammal, istehsal, kimyəvi tərkibi, qidalılıq, bioloji dəyəri, çeşidi, keyfiyyəti, keyfiyyətin yüksəldilməsi üsulları.

Giriş

Yüksək bioloji və qidalılıq dəyərliliyi ilə fərqlənən kolbasa və sosiska məmulatları orqanizm üçün enerji mənbəyi hesab edilir.

XXI əsrədə insanların arzu edilən kimi yaşaması və inkişafında hər bir problemin öz yeri, çəkisi və əhəmiyyəti vardır. Lakin yer kürəsində sayı durmadan artan əhalinin ərzaq marağının tələb edilən miqdardan və keyfiyyətdə ödənilə bilməməyi faktı, mötəbər beynəlxalq təşkilatların, öncə BMT-nin BA-nın haqlı olaraq göstərdikləri kimi hər il planetimizdə milyonlarla insan, o cümlədən uşaqlar asanlıqla ölürlər, milyardlarla adam doyunca yemədiyindən müxtəlif xəstəliklərə düşür olur.

Yüksək bioloji və qidalılıq dəyərliliyi ilə fərqlənən kolbasa məmulatları orqanizm üçün enerji mənbəyi hesab edilir. Kolbasa məmulatının tərkibində olan üzvi maddələr yüksək kolorilik verir, bir çox prosesləri, xüsusilə orqanizmdə bioloji prosesləri aktivləşdirir.[7, s.210] Məhz buna görə də respublikada et istehsalının inkişafı ilə yanaşı et emalının əsas məhsullarından biri kolbasa məmulatının istehsalının artırılması, çeşidinin genişləndirilməsinə xüsusi diqqət verilir.

BİŞMİŞ kolbasa məmulatı dedikdə tərkibində heyvan etləri, duz, piy, ədvayıyyət və digər xammallardan hazırlanmış et qiyəsinin təbii bağırıqlara və ya səni örtücü pərdələrə doldurulub istehlak üçün hazır vəziyyətə çatana kimi termiki emaldan və ya fermentasiya əməliyyatlarından keçirilməsi nticəsində alınan etin emalı nəzərdə tutulur. Kolbasa məmulatının əsas növlərindən biri bİŞMİŞ kolbasalarıdır. Aparılan təcrübə nticəsində müəyyən edilmişdir ki, bİŞMİŞ kolbasaların qidalılıq dəyəri yüksək olduğundan onlara tələb daha yüksəkdir. BİŞMİŞ kolbasalar orqanizmdə həzm olunarkən 100 qr-1 840 kkal və ya 3519, 6 kc enerji verir.

Respublikada heyvandarlıqda həyata keçirilən islahatlar bİŞMİŞ kolbasalar istehsalını yüksək templə inkişaf etdirmiştir. Hazırda respublikada geniş çeşiddə bİŞMİŞ kolbasalar və sosiskalar istehsal edilir.

BİŞMİŞ kolbasaların istehsalı üçün götürülen xammal tam keyfiyyətli olmalıdır. Əgər xammalın keyfiyyətində çox kiçik qüsür və nöqsanlar olduqda, istehsal texnologiyasında texnoloji proseslərin pozulmasına yol verildikdə bİŞMİŞ kolbasaların keyfiyyətində bir sıra ciddi nöqsanlar əmələ gələ bilər və ya qida məhsulu tam yararsız hala düşər.

Məlumudur ki, kolbasa və sosiska məmulatları əhalinin iaşəsində mühüm rol oynayır. Bu məmulatlarla tələbatın yüksək olması nöqtəyi-nəzərində asılı olaraq çox diqqət nəzərə çarpar. Xüsusi silə son illərdə respublikada bir çox firmalar və yeyinti sənayesi müəssisələrində çox geniş çeşiddə kolbasa və sosiskalar istehsal edilir. Lakin, təəssüfələ qeyd edilməlidir ki, halal formaların istehsalının yüksək sürətlə inkişaf etdirilməsinə baxmayaraq bu məmulatların əmtəəşünəsi xassələrinin tədqiqatı aparılmamış, bu kolbasa və sosiska məmulatları haqqında məlumatlar yox dərəcəsinə dədir. Məhz buna görə də kolbasa məmulatlarının və sosiskaların orqanoletiki göstəricilərini, kimyəvi tərkibi, lipid və zülal fraksiyaları, bu fraksiyaların məmulatlar saxlanarkən necə dəyişdiyi elmi və təcrubi maraq doğurur.

"Sab", "Ovqat", "Cənnət" və "Yeni dad" firmalarının istehsal etdikləri kolbasa və sosiskalarдан 3,0 kq tədqiqat üçün götürülmüş, orqanoletiki və fiziki-kimyəvi göstəricilərin sınası keçirilmişdir. Əvvəlcə bu məmulatların orqanoletiki göstəricilərinin təyini aparılmışdır. Kolbasa məmulatlarının keyfiyyətinin standarta uyğunluğununa dəqiqələşdirmək üçün onların orqanoletiki təhlili standartla müqayisə edilmiş və heç bir kənarlaşma baş vermədiyədə, məmulatların kimyəvi tərkibi DÖST 2367079 standartının tələbinə uyğun tədqiqat aparılmışdır.[4, s.121] Sonra kolbasa və sosiskaların bioloji dəyərliliyi öyrənilmişdir. Bu məmulatların eyni zamanda mineral tərkibi, lipid və zülal fraksiyaları öyrənilmişdir.

Kolbasa və sosiskaların keyfiyyətinin yüksəldilməsi yolları araşdırılmışdır. Müəyyən edilmişdir ki, kolbasa və sosiskaların keyfiyyətinin yüksəldilməsində xammalın və istehsal texnologiyasının mühüm rolü vardır. Xammalın standart tələbatına uyğun seçiləməsi və istehsal texnologiyasının təlimata uyğun aparılması hazır məhsulun keyfiyyətinin xeyli yüksəlməsinə səbəb olur.

Yüksək keyfiyyətli kolbasa məmulatı istehsal etmək üçün sağlam mal, qoyun və donuz etlərindən istifadə edilir. Kolbasa və sosiska istehsalında istifadə edilən mal əti qiyəmədə xammalın rütubətini saxlayan əsas komponent hesab edilir. Eyni zamanda təcrübə nticəsində müəyyən edilmişdir ki, xammalda yağın miqdarının yüksək olması kolbasa və sosiskalarda rütubət itkisinin miqdardını azaldır. Sonda bu məmulatların istehsalında qiyəmədə üzlü-üzüsüz süd, kərə yağı, yumurta miqdarı daha çox olmalıdır ki, kolbasanın qidalılıq dəyəri yüksək olsun.

Tədqiqat hissəsi

Kolbasa məmulatı qidalılıq dəyərinə və orqanizmdə həzm olunarkən verdiyi kaloriliyə görə insanların qidasında özünə möhkəm yer tutmuşdur. Təhlil üçün 4 kolbasa çeşidi – "Ovqat", "Cənnət", "Ovçular" və halal "Sevimli dad" çeşidləri götürülmüşdür. Sosiskaldan 4 çeşiddə - "Sab", "Manqalıüstü", "Cənnət" və "Közləmə" çeşidləri istehsal edilir. Bu kolbasa məmulatlarının insanları ən çox tələbatlı olanı aşağıdakılardır (Cədvəl 1).

1 saylı cədvəlin rəqəmlərində görünür ki, "Ovqat" və "Halal həvəskar" kolbasaların orqanoletiki göstəriciləri, standart göstəriciləri ilə müqayisədə kənarlaşma müəyyən edilmədi. "Ovqat" kolbasasının xarici görünüşü təhlil edilərkən ilk növbədə yüksək qidalılıq dəyərliliyi ilə səciyyələnən və geniş yayılan, insanların yüksək tələbi olan et məhsullarından biridir.[3, s.22] Eyni zamanda bu kolbasanın xarici görünüşü, üzərinə vurulan naxışlar və etiketlər cəlbədicidir. Qiyəmənin ortüyü səni pərdədir. Baton düz şəkildədir. "Ovqat" kolbasasının orqanizmdə həzm, mənim-sənilməsi, habelə enerjiliyi onun istehsalında istifadə edilən xammalın enerjiliyindən yüksəkdir. Bu onunla izah edilir ki, "Ovqat" kolbasasında istifadə edilən xammal qidalılıq dəyəri aşağı olan tərkib hissələrindən (sümük, qıçıraq, damar, pərdə və kobud birləşdirici toxumalardan) təmizlənib qiyəmə halına salınır.

Məlumdur ki, kolbasa məmələti istehsalında işlədilən xammal şərti olaraq iki qrupa ayrılır - əsas və köməkçi xammallar. "Halal həvəskar" kolbasa istehsalında ət, yumurta və yumurta məhsulları, süd və süd məhsulları kolbasanın qidalılıq dəyərini artırmaq üçün istifadə edilir. Eyni zamanda kolbasanın tamını, iyini yaxşılaşdırmaq üçün xörək duzu, nitrit, şəkar, fosfatlar, askorbinat, ədvyyat qatılır.

Cədvəl 1

Kolbasa və sosiskaların orqanoleptiki göstəriciləri

| Göstəricilərin adları | Kolbasalar | | Sosiskalar | |
|-----------------------|---|---|---|---|
| | Ovqat | Halal həvəskar | Sab | Manqalüstü |
| Xarici görünüşü | Kolbasanın örtüyü qurudur, möhkəmdir, örtücü pərdə qiymayı möhkəm yapmışdır. Üzərində mexaniki və kənar qarışqlar yoxdur. | Kolbasanın örtüyü qurudur, möhkəmdir, örtücü pərdə qiymayı möhkəm yapmışdır, kolbasa batonunun üzərində mexaniki və kənar qarışqlar yoxdur, müəyyən edilməmişdir. | Sosiskanın üzəri təmizdir, örtücü pərdəsi zədəsiz, ləkəsiz, yapışqansızdır, üzərində mexaniki, kənar qarışqlar yoxdur. Ölçüsü 27-32 mm-dir. | Sosiskanın üzəri təmizdir, örtücü pərdəsi təmizdir, ləkəsizdir, üzərində yüngül və kənar qarışqlar yoxdur. Ölçüsü 27-32 mm-dir. |
| İy və dadı | "Ovqat" kolbasası çeşidinə uyğun iy və dadı malikdir. Ədvyyat iy və dadı xatırladır. Müayinə zamanı kolbasada turşumuş, acılmış iy və dad müəyyən edilmədi. | "Həvəskar" kolbasa çeşidinə uyğun iy və dadı malikdir. Ədvyyat iy və dadı, qaxşılmış, turşumuş kənar iy və dadı müəyyən edilmədi. | Xoşa gələn ədvyyat və dad verir. Azca istiot dadı xatırladır. Yağlılığı hiss edilir. | Xoşa gələn ədvyyat və dad verir. Azca istiot dadı xatırladır. Yağlılığı hiss edilir. |
| En kəsiyinin görünüşü | Kolbasanın en kəsiyinin görünüşü çeşidinə uyğundur. Kolbasanın en kəsiyinin rəngi azca bənövşəyi kölgəli və ya açıq sarımtıl rənglidir. | Kolbasanın en kəsiyində piy kubikləri aydın görünür. Tədqiqat natiçəsində müəyyən edidi ki, qiymanın görünüşü standartı tam rəngdir. | Sosiskanın en kəsiyi cinsli qiymadən ibarətdir. Qiymanın görünüşü açıq krem rəngindən bir qədər tünd rəngi kimi olur. | Sosiska batonlarının en kəsiyi bircinsli qiymadən ibarətdir. Qiyə qılfadə eyni səviyyədə yerləşmişdir, bir qiyənin rəngi açıq krem rəngindədir. |
| Konsistensiyası | Konsistensiyası möhkəmdir, ovxalanmayandır, en kəsiyini barmaqla basdırıqda dərhal əvvəlki vəziyyətinə qayıdır. | Kolbasanın en kəsiyi elastikdir, ovxalanmayandır, en kəsiyini barmaqla basdırıqda dərhal əvvəlki vəziyyətinə qayıdır. | Sosiskanın konsistensiyası yumşaq və elastikdir, barmaqla təsir etdikdə dərhal öz əvvəlki vəziyyətinə qayıdır. | Sosiskanın konsistensiyası yumşaq və elastikdir. Konsistensiyası ovul-mayandır. Qiyə təsir etdikdə dərhal öz vəziyyətinə qayıdır. |

Təcrübə nəticəsində müəyyən edilmişdir ki, "Halal həvəskar" kolbasasının keyfiyyətinin yüksək olmasının əsas səbəbi odur ki, istehsalında istifadə edilən xammallar sanitər-gigiyenik tələblərə əsasən əla sort mal əti, kərə yağı, süd tozu və quyrudan ibarətdir. Eləcə də bu kolbasa istehsalında şəkar, qara istiot, muskat tozu, xörək duzu və natrium-nitrit resept üzrə nəzərdə tutulan miqdarda sərf edilir. [5, s.34] Bu kolbasanın qiyəni eyni səviyyədə qılfadə yerləşmiş olur. En kəsiyində yağ tikəcikləri 6x6 mm ölçüsündədir. "Halal həvəskar" kolbasanın qiyəni malın bağırsağına tam yerləşdirilir. Qiyənin rəngi bir qədər açıq tünd rənglidir. Qiyə barmaqla təsir

etdikdə dərhal öz əvvəlki vəziyyətinə qayıdır. Qiymə elastikdir, ovxalanan deyildir. "Halal həvəskar" kolbasasının orqanoleptiki göstəriciləri standart göstəricilərinə tam uyğundur. Həc bir kənarlaşma yoxdur.

"Sab" sosiskası əsasən təzə mal ətindən istehsal edilir. Sosiska əsasən yaxşı tamı, şirəliliyi və orqanizmdə yaxşı həzm olunması ilə fərqlənir. Sosiskanın yaxşı bişirilməsi üçün adətən onu nazik oxlova oxşar çubuğa sarıyrı və termiki emal edirlər. Son illər sosiskanın istehsalının yeni texnologiyası işlənib hazırlanmışdır. Bu texnologiyaya görə sosiskalar qılfafsız hazırlanır. Belə sosiskaların qiyəsinin koqulyasiyası elektrik cərəyanı ilə və ya buxarla qızdırmaqla hazırlanır. "Sab" sosiskası saxlandığı kamerada hava dövrəni intensiv olmamalıdır. Çünkü belə hava dövrənində sosiskada quruma prosesi sürətlənir. Nəticədə sosiskanın qılfat qırışır ki, bu da sosiskanın mal görünüşünü pisləşdirir. "Sab" sosiskası qiyənin reseptindən asılı olaraq əla və birinci sorta ayrılır. Sosiskanın üst səthi zədələnməməli, qiyə eynicinsli olmalıdır, xoşa gələn tamı və qoxuya malik olmalıdır.

"Manqalüstü" sosiska əmtəəşünəslıq nişanəsinə görə kolbasa məməlatindən diametrinin kiçik olması ilə fərqlənir. Bu sosiska əsasən bugda bişmiş mal ətindən və digər komponentlərlə yanaşı yüksək keyfiyyətdə, şirəli, yaxşı tamı və orqanizmdə yaxşı həzm olan məhsuldur. "Manqalüstü" sosiska termiki emal üçün ağac çubuğunun üzərinə sarılır, batonun araları sosiska boyda yer saxlanılmaqla termiki emal edilir. Son illər "Manqalüstü" sosiskalarının yeni texnoloji qaydalarla, yəni qılfafsız hazırlanmasına başlanılmışdır.[2, s.24] İstehsal zamanı hava dövrənin sürətli şəraitdə saxlanması məqsədə yüngül deyil, çünki sosiskanın quruması nəticəsində qılfat qırışır. Sosiskanın mal görünüşü pisləşir. "Manqalüstü" sosiskalar istehsal edildiyi xammalın növündən və reseptindən asılı olaraq keyfiyyətinə görə əla və birinci sortda hazırlanır. "Manqalüstü" sosiskanın qılfat zədələnməyən, tamı və qoxusu xoşagələndir. Sosiskanın qiyəsi bircinslidir. Sosiskanın satışı 0°C və 15°C-dən yüksək olmayan şəraitdə saxlanmalıdır. Belə sosiskanın orqanoleptiki göstəriciləri standart göstəriciləri ilə eynidir.

"Ovqat", "Halal həvəskar" kolbasalarının və "Sab", "Manqalüstü" sosiskaların keyfiyyətinə olan tələbat aşağıdakı 2 sayılı cədvəldə verilir.

Cədvəl 2

| Göstəricilər | Kolbasalar | | Sosiskalar | |
|--|------------|----------------|------------|------------|
| | Ovqat | Halal həvəskar | Sab | Manqalüstü |
| 1. Rütubətin miqdari %-lə | 65,0 | 60,0 | 65,0 | 75,0 |
| 2. Xörək duzunun miqdari %-lə | 1,8-2,5 | 1,8-2,5 | 1,8-2,5 | 1,8-2,5 |
| 3. 100 qr məhsulda nitritin miqdari | 5,0 | 5,0 | 5,0 | 5,0 |
| 4. Duzlanmamış xammalın kütləsinə görə sosiskanın çıxarı | 108,0 | 108,0 | 108,0 | 108,0 |
| 5. Qılfatın diametri, mm-lə | | | 18-22 | 16-20 |
| 6. Sosiskanın bir ədədinin kütləsi qr-la | | | 100,0 | 35,0 |

2 sayılı cədvəlin rəqəmlərindən görür ki, "Sab" kolbasasında rütubətin miqdari "Halal həvəskar" kolbasaya nisbətən 3,8 çoxdur. Xörək duzunun miqdari da "Halal" kolbasaya nisbətən 22,2% artıqdır. 100 qr məhsulda olan nitritin miqdari hər iki kolbasa çeşidində eyni miqdardadır. Duzlanmamış xammalın kütləsinə görə kolbasanın çıxarı "Ovqat" kolbasasında 1,0% azdır.[6, s.274]

2 sayılı cədvəlin rəqəmlərinə əsasən "Sab" və "Manqalüstü" sosiskalarının keyfiyyətinə təsir göstərən göstəriciləri müqayisə edək. Təcrübə nəticəsində müəyyən edilmişdir ki, "Manqalüstü"

sosiskada rütubətin miqdarı "Sab" sosiskanın tərkibində olan rütubətin miqdardından 15,3% yüksəkdir. Eyni zamanda "Manqalüstü" sosiskada xörək duzunun miqdarı 134,6% çoxdur.[1, s.34] Maraqlı haldır ki, hər iki çeşid sosiskada 100 qr məhsulda nitritin miqdarı eynidir.

Tədqiqat nəticəsində müəyyən edildi ki, duzlanmamış xammalın kütləsinə görə sosiskaların çıxarı "Manqalüstü" sosiskada bir qədər yüksəkdir. Belə ki, "Manqalüstü" sosiskanın çıxarı "Sab" sosiskanın çıxarından 3,7% yüksəkdir. Bu iki çeşid sosiskalar qılaflın eninə görə fərqlənir. Belə ki, "Sab" sosiskasının qılaflının eni 18-22 mm, "Manqalüstü" sosiskasının qılaflının eni 16-20 mm-dir.

Respublikada istehsal edilən kolbasa və sosiskaların kimyəvi tərkibi öyrənilməmişdir. "Ovqat", "Halal Həvəskar" kolbasalarının, "Sab" və "Manqalüstü" sosiskaların kimyəvi tərkibinin tədqiqatı elmi və təcrübə əhəmiyyətə malikdir. Standart tələbəna uyğun kolbasa və sosiskadan orta nümunə götürülmüş və sinaq aparılmışdır. Tədqiqatın nəticəsi aşağıdakı cədveldə verilir.

Cədvəl 3

| 100 qr məhsulda qr-la miqdarı | Kolbasalar | | Sosiskalar | |
|-------------------------------|------------|----------------|------------|------------|
| | Ovqat | Halal həvəskar | Sab | Manqalüstü |
| Su | 57,0 | 57,0 | 57,0 | 57,0 |
| Zülal | 12,2 | 12,2 | 12,2 | 12,2 |
| Yağ | 28,0 | 28,0 | 28,0 | 28,0 |
| Karbohidrat | - | - | - | - |
| Kül | 2,8 | 2,8 | 2,8 | 2,8 |
| 100qr məhsulda kalorilik | 1259,0 | 1088,0 | 1159,0 | 920,0 |

3 sayılı cədvəlin rəqəmlərindən görünür ki, hər iki kolbasa çeşidinin kimyəvi tərkibi bir qədər fərqlidir. Belə ki, "Həvəskar" kobasanın tərkibində rütubətin miqdarı bir qədər azdır. "Ovqat" kolbasası ilə müqayisədə "Halal Həvəskar" kolbasada rütubət 6,2% azdır. Bu kolbassalarda zülalın miqdarı da fərqlənir. Belə ki, "Ovqat" kolbasasında zülalın miqdari "Halal Həvəskar" kolbasanın zülalının miqdardan 12,3% çoxdur. Eyni zamanda yağın miqdari da hər iki çeşiddə fərqlidir. Yağın miqdari "Halal Həvəskar" "Ovqat" kolbasasına nisbətən bir qədər yüksəkdir. Belə ki, "Halal Həvəskar" kolbasada yağın miqdarı 22,8% çoxdur. Hər iki kolbasa çeşidində karbohidratın miqdalarının zəif izi alındığı üçün onun miqdarını müəyyən etmək mümkün olmadı. "Halal Həvəskar" və "Ovqat" kolbasalarının mineral tərkibi də tədqiqat edilmişdir. Hər iki kolbasanın tərkibində mineral maddələrin miqdarı (2,8) eynidir. "Halal Həvəskar" kolbasanın 100 qr məhsulda enerji dəyəri 1305 kcouldur, "Ovqat" kolbasasının 100 qr məhsulunun enerji dəyəri 1259 kcouldur. Rəqəmlərdən aydın görünür ki, "Ovqat" kolbasasının enerjisi "Halal Həvəskar" kolbasasının enerjisindən 46,0 kcoul azdır.

Sosiskaların kimyəvi tərkibi ilk dəfə tədqiqat edilmişdir. Ümumiyyətlə, bu məhsulların kimyəvi tərkibinin öyrənilməsinin elmi və təcrübə əhəmiyyəti çox yüksəkdir. Məlumdur ki, sosiskaların kimyəvi tərkibini öyrənmədən onların qısa müddətə olsa da saxlanması mümkün deyildir. Məhz bunlara görə "Sab" və "Manqalüstü" sosiskaların ilk dəfə olaraq kimyəvi tərkibinin öyrənilməsi böyük maraq doğurur.

Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, "Sab" və "Manqalüstü" sosiskaların kimyəvi tərkibi bir-birindən fərqlənir. Belə ki, "Manqalüstü" sosiskanın tərkibindəki suyun miqdardından 15,4% çoxdur. Eyni zamanda "Manqalüstü" sosiskanın tərkibindəki xörək duzunun miqdari "Sab" sosiskasının tərkibindəki duzun miqdardan 13,6% çoxdur. Hər iki sosiska çeşidində hər 100 qr məhsulda nitritin miqdarı eynidir. Duzlanmamış xammalın kütləsinə görə sosiskanın çıxarı "Manqalüstü" sosiskada "Sab" sosiskasına nisbətən 3,7% yüksəkdir. Qılaflın qalınlığı "Sab" sosiskada

($\frac{18-22}{20}$) "Manqalüstü" sosiskaya nisbətən ($\frac{16-20}{18}$) 1,1% yüksəkdir. "Sab" sosiskasının kütləsi "Manqalüstü" sosiskanın kütləsindən 65 qr yüksəkdir.

Tədqiqat edilən kolbasa və sosiskanın bioloji dəyərini araşdırmaq elmi və təcrübə əhəmiyyətə malikdir. Məhz buna görə də bu məmulatların tərkibində olan mineral maddələrin miqdarnın təyini maraq doğurur. "Halal Həvəskar", "Ovqat" kolbasaların və "Sab", "Manqalüstü" sosiskalarında mineral və vitaminların miqdarı tədqiqat edilmiş və nəticə aşağıdakı cədveldə verilir.

Cədvəl 4

| Kolbasa və sosiskaların adları | 100 qr məhsulda mineral maddələrin mq-la miqdarı | | | | | | | 100 qr məhsulda vitaminin miqdarı mq-lq | | | |
|--------------------------------|--|-----------------|-----|-----|----|----|-----|---|------|------|----|
| | Kül | | Na | K | Ca | Mq | P | Fe | B1 | B2 | Pp |
| | Ümumi | O.cümledən NaCl | | | | | | | | | |
| Kolbasalar: | | | | | | | | | | | |
| Halal Həvəskar | 2,8 | 2,2 | 900 | 211 | 7 | 17 | 146 | 1,7 | - | - | |
| Ovqat | 2,7 | 2,0 | 828 | 243 | 29 | 22 | 178 | 1,7 | 1,7 | - | |
| Sosiskalar: | | | | | | | | | | | |
| Sab | 2,4 | 1,8 | 745 | 237 | 29 | 20 | 161 | 1,7 | - | - | |
| Manqalüstü | 2,7 | 2,0 | 827 | 231 | 7 | 17 | 150 | 1,8 | 0,18 | 0,15 | |
| | | | | | | | | | | 1,54 | |

4 sayılı cədvəlin rəqəmlərindən görünür ki, kolbasa və sosiskaların mineral və vitamin tərkibi az da olsa fərqlidir. Bu məmulatların tərkibində daha dəqiq olmaq üçün külün tərkibində ümumi və xörək duzunun miqdari müəyyənləşdirilmişdir. "Halal Həvəskar" kolbasanın külünün tərkibində ümumi mineral maddə 2,8 mq, xörək duzunun miqdari isə 2,2 mq-dir. "Ovqat" kolbasasında mineral maddələrin miqdarı 2,7 mq, xörək duzunun miqdari 1,8 mq-dir. "Manqalüstü" kolbasada ümumi mineral maddənin miqdarı 2,7 mq, xörək duzunun miqdarı 2,0 mq-dir.

Kolbasanın tərkibində olan elementlərdən natrium və fosforun miqdarı çoxdur. "Ovqat" kolbasasında natrium, kalium və fosforun miqdarı çoxluq təşkil edir.

Sosiskanın da mineral elementləri kolbasada olduğu kimidir. Yəni "Sab" sosiskasında mineral elementlərdən natrium kalium və fosfor daha çoxluq təşkil edir. "Manqalüstü" sosiskada natrium, kaliumun miqdari bir qədər çoxdur.

Kolbasa və sosiska məmulatlarının dadının və tamının formalasmasında əvəzolunmayan və əvəz edilən aminturşularının miqdarnın təyin edilməsi çox əhəmiyyətdir. Tədqiqatın nəticəsi cədvəl 5-də verilir.

5 sayılı cədvəlin rəqəmlərindən görünür ki, kolbasaların tərkibində olan zülalın miqdari az da olsa fərqlidir. Belə ki, "Halal Həvəskar" kolbasanın tərkibində əvəzolunmayan aminturşularının miqdari "Ovqat" kolbasasına nisbətən 29,3% azdır. 100 qr məhsulda əvəzedilən aminturşularının miqdari "Halal Həvəskar" kolbasada "Ovqat" kolbasasına nisbətən 40,2% artıqdır.

Sosiskaların tərkibində olan əvəzolunmayan aminturşularının miqdarı 100 qr məhsulda müxtəlifdir. Belə ki, "Sab" sosiskada 100 qr məhsulda əvəzolunmayan aminturşularının miqdarı "Manqalüstü" sosiskada olan əvəzolunmayan aminturşularının miqdardan 20,3% yüksəkdir. Sosiskanın tərkibində olan 100 qr məhsulda əvəz edilən aminturşunun miqdarı "Manqalüstü" sosiskada "Sab" sosiskasına nisbətən 7,4% çoxdur.

Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, hər iki çeşid kolbasaların və hər iki sosiskanın çeşidinin keyfiyyəti tam standart tələbatını ödəyir. Belə ki, bu məmulatların orqanozeptiki, fiziki-

kimyəvi göstəriciləri, mineral maddələri, vitaminləri demək olar ki, standart göstəriciləri ilə eynidir. Demək olar ki, hər iki kolbasa və sosiska çeşidlərinin keyfiyyəti yüksəkdir. Eyni zamanda kolbasalarda və sosiskada mineral elementlərin, vitaminlər və aminturşularının miqdarının tədqiqatı nəticəsində bu məhsulların bioloji dayərinin müəyyənləşdirilməsi çox əhəmiyyətlidir.

Kolbasa və sosiska məməlatlarının qidalılıq dəyəri, insanların bu məməlatlara tələbinin yüksək olmasını nəzərə alaraq, onların daha da keyfiyyətli istehsal edilməsi, onların keyfiyyətinin təkmilləşdirilməsi və yüksəldilməsi əsas vəzifələrdən biridir. Məhz buna görə də məməlatların keyfiyyətinin yüksəldilməsi yolları çox maraq doğurur.

Cədvəl 5

| Aminturşularının adları | Kolbasalar | | Sosiskalar | |
|---|----------------|--------|------------|------------|
| | Halal həvəskar | Ovqat | Sab | Manqalüstü |
| Zülal | 12,826 | 12,292 | 11,7 | 11,0 |
| Əvəz olunmayan aminturşularının miqdarı 100 qr məhsulda mq-la | 5,414 | 7,004 | 6,464 | 5,375 |
| Valin | 1,42 | 1,56 | 1,45 | 1,39 |
| Leysin | 0,515 | 0,920 | 0,891 | 0,439 |
| Izoleytsin | 0,421 | 0,406 | 0,203 | 0,401 |
| Lizin | 1,431 | 1,27 | 1,07 | 1,38 |
| Metionin | 0,382 | 1,288 | 1,160 | 0,362 |
| Treonin | 0,432 | 0,556 | 0,486 | 0,376 |
| Fenilalanin | 0,813 | 1,00 | 0,894 | 0,639 |
| 100 qr məhsulda əvəz edilən amin turşularının miqdarı mq-la | 7,412 | 5,288 | 5,236 | 5,625 |
| Alin | 1,143 | 0,440 | 0,380 | 0,690 |
| Arqanin | 0,730 | 0,460 | 0,450 | 0,445 |
| Aspargin turşusu | 1,006 | 1,025 | 1,02 | 1,01 |
| Qiskidin | 0,322 | 0,209 | 0,185 | 0,163 |
| Qlistin | 0,578 | 0,320 | 0,316 | 0,314 |
| Qlüütamin turşusu | 1,317 | 1,270 | 1,217 | 1,221 |
| Oksiprolin | 0,33 | 0,27 | 0,26 | 0,252 |
| Prolin | 0,758 | 0,325 | 0,312 | 0,366 |
| Serin | 0,404 | 0,3176 | 0,311 | 0,395 |
| Trazin | 0,414 | 0,375 | 0,266 | 0,255 |
| Qistin | 0,410 | 0,4264 | 0,5224 | 0,514 |

Məlumdur ki, kolbasa və sosiskalarda rütubətin nizamlanması çox çətindir. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, ətin keyfiyyətinin texnoloji göstəricilərinin əsası onun rütubəti saxlama qabiliyyəti kolbasa və sosiskaların şirəli, yumşaq konsistensiyalı olmasına, həm də məhsulun çıxarının yüksəlməsinə səbəb olur. Ətin rütubəti saxlama qabiliyyəti heyvanın yaşı, rütubətlə yağıñ nişbatı, ətin dərin avtolizi, ətin dondurulma şəraiti və ətin tərkibindəki miofibriyalar zülalın həll olmasından asılıdır. Ət sənayesi Elmi Tədqiqat İnstitutunun (ƏSETİ) apardığı tədqiqat nəticəsində müəyyən edilmişdir ki, kolbasa və sosiskanın tərkibində sərbəst su ilə birləşmiş suyun miqdarı 1:1,8; 1:1,9 olduqda bu məməlatların konsistensiyası yaxşı, xoşagolən qoxulu və dadlı olur və keyfiyyəti yüksəkdir.

Tədqiqat nəticəsində müəyyənləşdirilmişdir ki, kolbasa və sosiska istehsalında yağ emulsiyasından istifadə edilməsi qiymənin rütubətini yüksəldir. Rütubətin belə yüksəlməsi kobasa və sosis-

kanın keyfiyyətini xeyli yaxşılaşdırır. Bu proseslə kolbasa və sosiskaların istehsalında dondurulmuş ətlərdən istifadə edilə bilər, bu çox əhəmiyyətlidir. Bu məməlatlar termiki emal edilərkən qıymədə kollogen həll ola bilən qlüteyinə çevrilir ki, bu da məməlatların mal görünüşünü xeyli yaxşılaşdırır.

ƏDƏBİYYAT

1. V.A.Əliyev. "Qida kimyası" Türkiyə, 1998.
2. V.A.Əliyev. "Ət ürünlərinin təbii qorunması" "Standart" bilgi Türkiyə. Ankara 1996.
3. V.A.Əliyev. "Qida ürünlərinin kalitesinin araşdırma metodu" "Standart" bilgi yayımı. Türkiyə, Malatya, 1998.
4. V.A.Əliyev. "Ərzaq mallarının əmtəəşünaslığı, ekspertizası və sertifikatlaşdırmanın nəzəri əsasları". Bakı, 1999.
5. V.A.Əliyev. "Ət və balıq məhsulları əmtəəşünaslığının praktikumu". Bakı, "Maarif" 1991.
6. V.A.Əliyev, Ş.A.Yusufova. "İstehlak mallarının keyfiyyət ekspertizası". "Kooperasiya" nəşriyyatı, 2006.
7. V.A.Əliyev. "Ətin qidalılıq, bioloji və enerji dəyəri". "Kooperasiya" jurnalı №4,2014.

Вилаят Аббас оглы Алиев
Азербайджанский Университет Кооперации
заведующий кафедрой, профессор;

Мирягуб Мираффас оглы Сеидов
Патент под юрисдикцией Агентства недвижимости
и советник Центра экспертизы товарных знаков
андидат химических наук

Качество вареной колбасы, производимой в республике и пути повышения качества

Резюме

Человечество вступило в XXI век со значительными проблемами, заметно отличающимися друг от друга по роли, которую оно играет в своей дальнейшей судьбе. Как видно из отчетов ООН по продовольственным вопросам и деятельности в области сельского хозяйства за последние годы, состояние продовольственной обеспеченности населения в отдельных странах отличается друг от друга резкими темпами. Дело не в том, что в большинстве стран ситуация не улучшается, а наоборот, их пищевая, биологическая и энергетическая ценность зависит в первую очередь от количества содержащихся в них продуктов животного происхождения, особенно мяса и мясопродуктов.

Ключевые слова: Колбасы вареные, сосиски, сырье, производство, химический состав, пищевая ценность, биологическая ценность, ассортимент, качество, методы повышения качества.

Vilayat Abbas Aliyev
Azerbaijan University of Cooperation
head of the department, professor;

Miryagub Mirabbas Seidov

*Patent under the jurisdiction of the Property Agency
and Advisor to the Center for Trademark Examination,
candidate of chemical sciences*

Ways to improve the quality and quality of baked roses produced in the Republic

Summary

Recent UN reports on food and agriculture show that food security varies widely in different countries. Unfortunately, in many countries the situation does not improve, but worsens.

Popular food products, sausages and hot dogs are considered to be the source of energy for the body from the point of view of nutrition, biological value, assortment, quality and methods of its improvement.

Key words: Boiled sausages, sausages, raw materials, production, chemical composition, food value, biological value, assortment, quality, methods of quality improvement.